



AI ŞƏRQ TƏRƏFDAŞLIĞI ÖLKƏLƏRİNDƏ RƏQƏMSAL İQTİSADİYYATLARIN VƏ CƏMIYYƏTLƏRİN İNKİŞAFINA DƏSTƏK VERİR

AI ölkələrində daxili rəqəmsal bazarın təkmilləşdirilməsi ən mühüm prioritetlərdən biridir. Onun qonşuluq ölkələri ilə birləşdirilməsi nəticəsində regionda yaşayan bütün vətəndaşlar faydalanacaq. AI rouming tariflərinin endirilməsində, kibertəhlükəsizlik probleminin əlaqələndirilmiş şəkildə həll edilməsində və regionda məşğulluq imkanlarını artırmaq məqsədilə Vahid rəqəmsal bazarın biznes sahəsi və vətəndaşlara təqdim etdiyi potensialın istifadəsində Şərq Tərəfdaşlığı ölkələrini dəstəkləyir.

REGION BOYU ƏLDƏ OLUNAN NƏİLİYYƏTLƏR



Altı tərəfdaş ölkə arasında yüksək sürətli rəqəmsal əlaqələrin təkmilləşdirilməsi, rəqəmsal sahədə tədqiqat və təhsilə dəstək.

700-dən artıq müəssisədə çalışan iki milyona yaxın elmi işçi, tələbə və müəllim heyətinə global araşdırmalardan istifadə etmək imkanı yaradılıb.

www.eapconnect.eu

ÖLKƏLƏRDƏN
NÜMUNƏLƏR

BELARUS

Novaya Huta – Novi Yarıloviçi sərhəd buraxılış məntəqəsində avtomatlaşdırılmış videonəzarət sisteminin və rentgen skanerinin quraşdırılması və «PRINEX» adlı gəlişdən əvvəl məlumat mübadiləsi sistemi vasitəsilə Ukrayna ilə birbaşa məlumat mübadiləsinin həyata keçirilməsi.

UKRAYNA

Yerli hökumətlər üçün elektron idarəetmə həllərinin tətbiq olunması və inzibati xidmətlərin uyğunluğunun təmin edilməsi. Xüsusən seçkilərdən əvvəl kibertəhlükəsizliyin gücləndirilməsi.

MOLDOVA RESPUBLİKASI

AI dövlət satınalma direktivlərinə uyğun elektron satınalmalar (IT sistemli M-tender portalı) üzrə yeni ictimai sistemin hazırlanması və seçilmiş sərhəd keçid məntəqələrində videonəzarət sisteminin həyata keçirilməsi. Mavi sərhədə davamlı birgə nəzarət. Xüsusən seçkilərdən əvvəl kibertəhlükəsizliyin gücləndirilməsi.

ERMƏNİSTAN

e-Vergi bəyannaməsi, e-Vətəndaş reyestri, e-İdentifikasiya, e-Polis, e-Notariat, e-Penitensiar ximət, e-Vətəndaş və hökumət üçün sənədlərin elektron idarəetmə sistemlərinin, o cümlədən e-biznes reyestri, e-Apostil, e-qanun layihələri, e-sorğu, Hökumət Orqanları Arasında Uyğunluq üzrə Platforma (GIP) və sərhəd keçid məntəqələrində Vahid elektron pəncərə sisteminin hazırlanması.

GÜRCÜSTAN

Əmlakın elektron qaydada idarə olunması ilə bağlı xidmətlər haqqında yeni qanun, AI-nin qabaqcıl təcrübəsinə uyğun olaraq genişzolaqlı internetə dair yeni milli strategiyaya keçid, elektron sağlamlıq kartı sistemindən istifadə.

AZƏRBAYCAN

Əsas diqqəti e-Ticarətə ayırmaqla hökumət üçün elektron xidmətlərin hazırlanması.

TEZLİKLƏ

DAHA YAXŞI RƏQƏMSAL MÜHİT



- Altı tərəfdaş ölkə arasında **rouminq tariflərinin endirilməsi** → 2020-ci ilə qədər Regional rouminq razılaşması
- **Innovasiya və startaplara** daha çox dəstək
- **İnformasiya texnologiyaları və tədqiqatlara** daha çox dəstək
- KOM-lar və müəssisələrdə **rəqəmsal bacarıqların** formalaşdırılması

E-XİDMƏTLƏR ÜÇÜN DÜZGÜN SİYASƏT STRUKTURUNUN TƏMİN OLUNMASI



- Yeni e-İmza ilə vətəndaşlar üçün daha **təhlükəsiz onlayn identifikasiya**
- İqtisadiyyatları gücləndirmək, eləcə də müəssisələr və vətəndaşlar üçün e-xidmətlərin hazırlanmasına kömək etmək üçün **yüksək sürətli genişzolaqlı internetin** çəkilməsi → altı ŞT ölkəsində genişzolaqlı internet üzrə strategiyaların icra edilməsi
- **Kibertəhlükəsizlik** → ŞT ölkələrinin kiber hücumlara qarşı dayanıqlığına dəstək

ÖZƏL SEKTORA AİD İNVESTİSİYALARIN CƏLB OLUNMASI



- Xarici İnvestisiya Planı çərçivəsində **rəqəmsal infrastruktura yatırılan investisiyalar** sahəsində risklərin azaldılması → Rəqəmsal iqtisadiyyatı gücləndirmək üçün yeni layihələr portfeli
- **Genişzolaqlı internet sahəsinə ayrılan sərmayələr üçün** Qonşuluq İnvestisiya Platforması vasitəsilə və Aİ qrantlarının maliyyə dəstəyi ilə beynəlxalq maliyyə təşkilatlarından daha çox kreditin ayrılması

VƏTƏNDAŞLAR VƏ BİZNESLƏR ÜÇÜN E-XİDMƏTLƏRİN HAZIRLANMASI



- **e-Ticarət, e-Gömrük, e-Ticarət, e-Logistika** → sınaqdan keçirilib
- Hökumətlər üçün **e-Demokratiya** tətbiqləri
- **e-Səhiyyə**

ƏSAS PROQRAMLAR

- Hazırda icra edilən **EaP Connect** proqramı (13 milyon avro) yüksək tutumlu genişzolaqlı internet şəbəkəsi vasitəsilə region boyu fəaliyyət göstərən tədqiqat və təhsil icmalarını onların Avropadakı həmkarları ilə əlaqələndirir.
- Yeni **EU4DIGITAL** proqramında (12 milyon avro) iqtisadiyyatın gücləndirilməsi və elektron xidmətlərin genişləndirilməsi, eləcə də rəqəmsal sahədə iş yerlərinin sayının artırılması məqsədilə rouminqin uzlaşdırılması və yüksək sürətli internetin təşviq olunması diqqət mərkəzindədir.
- Aİ-nin gələcəkdə icra olunacaq **CYBER** (7 milyon avro) adlı proqramı tərəfdaş ölkələrdə kibertəhlükəsizliyi gücləndirmək və vətəndaşlar və müəssisələrin faydalanması üçün rəqəmsal xidmətlərdən istifadəyə inamın artırılması məqsədi daşıyır.